



“Boks mənim həyat tərzimdir”

Gənc Tayfur Əliyev
əyləncəni boksdan
sonrakı həyatına
saxlayıb

Kənan Məstəliyev

O, Azərbaycan boksunun ən perspektivli öğnələrindən sayılır. 18 yaşı yenice tamam olmasına baxmayaraq, kişilər arasında ölkə çempionu, yeniyetmə və gənclər arasında Avropa çempionatlarının qalib və mükafatçısıdır. Azərbaycan üçün böyük əhəmiyyət daşıyan ilk Avropa Oyunlarında bizi təmsil edəcək idmançılardandır və ona olan ümidişlər çox böyükdür. Tanış olun: Tayfur Əliyev. Avropa Oyunlarına vəsiqə qazanan ilk naxçıvanlı idmançı kimi adını tarixə yazdırın qəhrəmanımızla səhəbət çox maraqlı alındı.

- Tayfur, idmana necə başlamışın?

- 1997-ci il yanvarın 1-də Şəhər rayonunun Aralıq kəndində anadan olmuşam. Idmanı 4 yaşında gəlmışem. Məktəbdə çox fələ olub, məşqlərə həvəs göstərməmişem. İlk dəfə yarışlara 11 yaşında, Naxçıvan üzrə regional turnirlərdə çıxmışam.

- İndiye qədər hansı uğurları qazanmışın?

- 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan çempionatına qatıldım. Gənc olduğumdan həyəcanım çempion olmayıma mane oldu ve yalnız ikinci oldum. Bir il sonra eyni yarışlarda istəyimə cətaraf qızıl medal əldə etdim. Bir il sonra yeniden ölkə çempionu olaraq Avropada döyüşmək şansı qazandım və ilk cəhddən gümüş medalı sahib çıxdım. Ümumiyyətlə, yeniyetmə və gənclər arasında 6 dəfə Azərbaycan çempionu olmuşam. 2011-ci ildə Qroznida keçirilən boks üzrə yeniyetmələr arasında Avropa çempionu oldum. 2013-cü ildə isə gənclər arasında Anapada keçirilən Avropa birinciliyində gümüş medal qazandım. Mənim üçün en dəyərli kuboku isə 2013-cü ildə əldə etdim. Hər il keçirilən "Prezident Kuboku"nda 2012-ci ildə qalib oldum, 2013-cü ildə turnirin en yaxşı boksçusu üçün təsis edilən kubunkun sahibi oldum. Uzun müddətdir ki, kişilər arasında keçiriləcək ölkə çempionatında çıxış etmək üçün hazırlaşardım. Karyeram ərzində ilk dəfə çıxış etdiyim turnirin qalibi adını qazanmaq məni çox sevindirdi. Dörd rəqibimi məğlub edərək 60 kq çəki dərəcəsində çempion oldum və bununa Avropa Oyunlarına vəsiqə qazandım. Bu, mənim üçün çox sevindirici oldu.

- Oyunlara qədər hansı turnlarda çıxış edacəksən?

- Martda Macaristanda, daha sonra Rusiyanın Moskva şəhərində beynəlxalq turnirde çıxış edəcəyəm. Bununla yanaşı, Avropa Oyunlarından önce millinin düşərgəsində təlim-məşq toplunuşa qatılışacağam.

- Niye məhz boksu seçdin?

- Uşaqlıdan həvəsim olub. Qardaşım Sərxanla birlikdə televizorda bütün boks döyüşlərinə baxar, birini de buraxmazdıq.

- Daha çox kimin döyüşlərini izləyirdiniz, kumurınız kim idi?

- Mayk Taysonun. Onu çox bəyənirdik.

- Maraqlıdır, ailəndə səndən başqa bu idman növü ilə peşəkar məşgül olan biri var mı?

- Bəli. Qardaşım Sərxan Əliyev də bokşudur. O, dəfələrlə Azərbaycan çempionu və medalçisidir. Son olaraq ötən ay gənclər arasında Azərbaycan birincili-



yinin qalibi oldu. Məşqlərimizi bir zaldə, bir yerde edirik.

- Heç yarışlarda rinqdə üz-üzə gəlmisizmi?

- Yox, çəkilərimiz taxminen eyni olsa da, adətən yarışlara ayri qatılıraq. Onsuz da məşqlərdə bir-birimizə yeterince rəqib olur. Bu, bize yetir.

- Boks tarixində ukraynalı məşhur Vladimir və Vitali Klitsko qardaşları nümunəsi var. Necə düşünürsən, siz ikiniz nə vaxtsa onların səviyyəsinə qalxa biləcəksinizmi? Bu-na özünüzdə inamınız varmı?

- Əlbəttə, ikimizdən də məqsədi boksdə en yüksək zirvələre qalxmaqdır. Bir-birimizə destək ola-ola irəliləyirik. Səhvlərimiz deyir, çətinlikləri birlikdə aradan qaldırmağa çalışırıq. Belə olanda problemlər bizi dəha asan gəlir.

- Valideynlərinin buna münasibəti necədir? Oğullarının bir-birinə qarşı döyüşməsinə, zədə yetirmək ehtimalının böyük olmasına nə deyirler?

- Bu baxımdan bəxtimiz getirib. Atam boks məşqçisidir. Məni də, qardaşımı da bu idmanaya o getirib. Hər məşqimizdə yanımızdadır, dəstəyini əsirgəmir. Çox etibarlı insandır və bizim üçün böyük dayaqdır. Hem valideyn, hem, müəllim, hem də məşqçimizdir.

- Boksçuların döyüş tərzləri fərqli olur. Biri daima hücumda olmağı xoşlaysırsa, digərləri bir qədər gözləməyi, əsasən eks-hücumda qələbə qazanmağa can atırlar. Sən neca edirsən?

- Men rəqibdən asılı olaraq döyüşürem. Çalışıram, evvelə onun zəif və güclü yerlərini öyrənəm, yeterince məlumat toplayam və yalnız bundan sonra ona qarşı mübarizə aparam. Məsələn, görsem ki, rəqib əsasən üstümə gələcək və aktiv döyüş nümayiş etdirəcək, blokda qalmaq, mövqeyimi bir qədər müdafiədən qoymaq qərarını verirəm. Onu evvəldən tanımağa vaxtım olmursa, ilk raundda həmisi keşfiyyat xarakterli döyüşürem. Gözleyirəm, onun ne edəcəyinə baxıram. Yalnız bir müddətdən sonra qələbə qazanmaq üçün addımlar atıram.

- Yeni taktiki cəhətdən də yaxşı hazırlıqlısan...

- Bəli, buna çalışıram. Mənçə, boksçu sadəcə əlləri və gücü yox, həm də ağılı hesabına qalib gəlməlidir.

- Ancaq məsələnin başqa tərəfi də var. Müdafiə olunmaq üçün də yetərinə güz lazımdır. Yaxşı fiziki hazırlıqlı olmanın ilk raund da dözmək, sonra isə hücum üçün qüvvə tapmaq çətin məsəlidir. Bunun üçün nə edirsən?

- Çox hazırlanıram. Boksdə döyüş adətən 3 raund olur. Məşqlərdə isə 7, bəzən 8 raundluq rejimde çalışırıq. O qədər ağır yüklemələrimiz olur ki, yarışlar zamanı olan 3 raundda demək olar, heç yorulmuram.

- Yeni məşhur "telimdə ne qədər çatın olsa, döyüsdə bir o qədər asan olar" məsəli sənə tam uyğun gəlir...

- Bəli. Heç bir qələbə əziyyətsiz, zehmetsiz qazanılmır. Rəqiblərin hamisi güclüdür. İstə-

nilən boşluq səni möglubiyyətə apara bilər. Ona görə çalışmaq lazımdır.

- Hər idmançının arzusunda olduğu, çatmaq istədiyi hədəf var. Məsələn, dünya, Olimpiya çempionu olmaq. Şənин "zirvə"n nadir?

- Mən həmisi növbəti döyüsdə qalib gəlmək hədəfi qoyuram qarşında. Bu görüşü udmasam, o birisində iştirak etmək hüququnu itirəcəyəm. Onu da udmasam, ta o birisini. Bütün döyüşləri udmadan isə çempionluq mümkün deyil. Əlbəttə, qazanmaq istədiyim titullar da çoxdur. Bizi qarşında Bakı Avropa Oyunları gözləyir. Bu, çox vacib yarışdır və orada çempion olmağı çox arzulayıram. Ondan sonra da qismət olarsa, Rio-De-Janeyrodakı Olimpiya Oyunlarına vəsiqə qazanmaq, orada yaxşı döyüşmek istəyirəm. Buna qədər isə bir sıra turnirlər var ki, onlarda çox yaxşı çıxış etməliyəm. Məsələn, Avropa Oyunlarına qədərki döyüşlərde zəif olsam, bu, mənim fiziki, həm də psixoloji hazırlanıma mənfi təsir edər, zəifləyərəm. Buna isə yol vermək olmaz.

- Alışınanı düşüncədir. Bu titullar həvəskar boks üçün nəzərdə tutulub. Heç gələcəkdə peşəkar boksa keçmək haqqında fikirləşirsinmi?

- Hər məsqdə bə haqda düşünürəm. Özüm-özümə sual verirəm ki, buna hazırlam, ya yox. Bələrəm ki, bu elə də asan deyil. Bəli, gələcəkdə peşəkar olmaq istəyirəm, amma bunun üçün vaxt gərəkdir. Hələ ki, həvəskar boksla davam edəcəyəm. Burada nail olmaq istədiyim uğurlar var. Onlara çatandan sonra peşəkar boksdə qüvvəni sıxaya bilerəm.

- Cəmi 18 yaşın var. Dostların, həmyaşıdların gəzdiyi, əyləndiyi vaxtlarda sən zalda olursan, ağır məşqlər edirsen. Çətin deyil?

- Boks mənim həyat tərzimdir. Məşqlərdən, döyüslərdən zövq alıram. Hər gün 7-8 saatlıq məşq programım var. Bəlli, fiziki cəhətdən çox ağırdır. Ancaq öyrəmişəm. Boks artıq mənim verdışımdır. Dostlarla həftədə bir dəfə, iki həftədə bir dəfə gőrüşürük, söhbət edirik, birlikdə vaxt keçiririk. Ancaq mən əylə-



cəni boksdan sonrakı həyatıma saxlamışam. Təbii ki, dincələmək də lazımdır. Böyük yarışlardan sonra özüme iştirahət verə bilerəm. Mən idmançıyam, hər şeyin yerini bilməliyəm. Boksu isə həyatımın ayrılmaz hissəsidir. Boksu olduğuma, bu idmanı sevädimərə görə sevinirəm.

- Idmanla yanaşı təhsilini də davam etdirirsən...

- Bəli, Naxçıvan Dövlət Universitetinin Pedaqogika fakültəsində bödən təbiyyəsi müəllimli ixtisası üzrə oxuyuram. Hələ ki, I kursdayam.

- Ola bilməz ki, bu yaşda sən heç bir başqa hobbi olmasın, tamamilə idman və kitablara köklənəsən.

- Əlbəttə. Vaxt tapıb qardaşla kompyuter, tennis oynayıram. Yəni tamamilə kənara çəkiləməmişəm. Sadəcə, vaxtımı düz bölməyə çalışıram. Məşqlərdən sonra çox yorğun olsam da, kitab oxumaq hər şənsdən yararlanıram. Çünkü təhsil çox vacibdir.

PORTRETİ

Tayfur enerji dolu, dayanmadan hədəfinə doğru irəliləyən, usanmayan bir gəncdir. Məqsədyönlüdür, yaşına görə çox ağılli və düşüncəli biridir. Hələ qazanacağı çox uğurlar var. Ailəsinin, dostlarının, regionunun, eyni zamanda Azərbaycanın fəxridir. Yaşıdları ondan peşəkarlıq, idman sevgisi, fiziki və mənəvi dayanıqlılıq nümunəsi götürə bilər. Tayfur Əliyev ölkənin sağlam gələcəyinin aşkar sübutudur. Onun kimi gənclərimiz nə qədər çox olarsa, sabaha inamlı baxmaq imkanımız bir o qədər çox olar.